

FİRƏNGİZ ƏLİZADƏNİN YARADICILIĞINDA ŞƏRQ-QƏRB SİNTEZİ

Həbibə MƏMMƏDOVA

Təqdim olunan məqalədə görkəmli Azərbaycan bəstəkarı, xalq artisti, YUNESKO-nun "Sülh artisti" fəxri adına layiq görünlən Firəngiz Əlizadənin yaradıcılığında Şərqi və Qərbi sintezinin təcəssüm olunması işıqlandırılmışdır. Nəzərə çatdırılmışdır ki, Azərbaycanın dünyada gedən mədəni proseslərdə layiqincə təmsil olunması istiqamətində F. Əlizadənin yaradıcılığı mühüm rol oynayır. Qeyd edək ki, Azərbaycan musiqisində Şərqi-Qərbi sintezi ilk dəfə Üzeyir Hacıbəyli tərəfindən həyata keçirilmişdir. Ümumiyyətlə, Azərbaycan musiqisi Şərqi və Qərbi musiqisinin sintez edilmiş bir modeli kimi şərh oluna bilər. Qara Qarayev, Fikrət Əmirov və bir çox bəstəkarların əsərlərinin timsalında Şərqi və Qərbi musiqisinin uğurlu sintezinin nümunəsini müşahidə etmək mümkündür. Bu baxımdan Qara Qarayev məktəbinin layiqli nümayəndəsi olan Firəngiz Əlizadə bu ənənələri davam etdirərək, "Habilşayağı", "Mugflagamenko", "Nəsimi-Passion" və digər əsərlərində Şərqi-Qərbi sintezinin ən mükəmməl nümunələrini yaratmışdır. Şərqi-Qərbi sintezinin dolğun həllini tapdıgı "Habilşayağı" əsərində bəstəkar muğam dəstgahının bir sıra xüsusiyyətlərini tətbiq etmişdir. Muğam bir növ bu əsərdə bəstəkarın fantaziyası ilə zənginləşmişdir və ilk növbədə isə virtuoza kamança ifaçısı olan Habil Əliyevin çalğı üslubu violonçel alətinin səslənmə tərzində saxlanılmışdır. Bəstəkar Şərqi-Qərbi sintezinə eyni zamanda müasir avanqard musiqinin çalğı üsullarını əlavə etməklə, çox orijinal bir kompozisiya ərsəyə gətirmişdir. Bəstəkar italyan musiqi aləti violonçeli milli musiqi alətimiz kamança ilə uyğunlaşdırmaqla yanaşı, royalda həm zərb alətlərini təqdim edir, həm də müəyyən məqamda tar tembri ilə yaxınlıq yaratmağa cəhd edir.

Firəngiz Əlizadənin yaradıcılığında Şərqi-Qərbi sintezinin digər istiqamətini milli musiqi alətləri ilə Avropa alətlərinin birlikdə səsləndirilməsi təşkil edir. F. Əlizadənin "Zikr" əsərində 27 musiqiçinin yarısı milli, yarısı Avropa alətlərində ifa edir. Belə eksperimentlərə müraciət edən bəstəkar bütün alətlərin səs imkanlarından lazımı səviyyədə istifadə etməyə çalışır. Şərqi-Qərbi sintezinə ən maraqlı nümunələrindən biri F. Əlizadənin "Dərvish" əsəridir. Dahi şair Nəsiminin "Mən ki, dərvışəm" qəzəlinin sözlərində yaranan bu əsərdə xanəndə, Avropa simli alətlər üçlüyü - violin, viola, violonçel və üç milli musiqi aləti - tütək (ney), qanun və qoşa nağara iştirak edir. Şərqi-Qərbi sintezinin Firəngiz Əlizadənin yaradıcılığında ən orijinal nümunələrindən biri də "Mugflagamenko" kompozisiyasıdır. Bu əsər özündə muğam və flamenkonu birləşdirir. Maraqlı cəhət odur ki, bu əsərdə bəstəkar dəqiq yazılmış musiqi ilə yanaşı, ayrı-ayrı orkestr qrupları və solo alətlər tərəfindən ifa edilən improvisə xarakterli epizodları da partituryaya daxil etmişdir. Qədim muğam sənəti ilə müasir bəstəkar yazı dəst-xəttinin kəsişdiyi əsərlərdən biri də F. Əlizadənin "Muğamsayağı" simli kvartetidir. Bəstəkarın Nəsimiyə həsr olunmuş möhtəşəm əsəri "Nəsimi-Passion" oratoryası Şərqi-Qərbi sintezinin digər bir nümunəsidir. F. Əlizadə "Nəsimi-Passion" əsərində müasirliliklə Şərqi-Qərbi bir təfəkkür tərzi olan orta əsrlərin sufî fəlsəfəsinə yanaşı işləmişdir. F. Əlizadənin yaradıcılığında Şərqi-Qərbi sintezinin daha bir maraqlı nümunəsi - sərf vokal ifa üçün nəzərdə tutulan "Bayatılar" vokal kvartetidir. Bu əsərdə xalq musiqisinə xas olan improvisasiya üslubu, vokal-instrumental muğam ifasından irəli gələn səsaltı polifoniya xüsusiyyətləri və digər cəhətlər müasir musiqi texnikasının mürəkkəbliyi ilə sintezdə verilir. Bəstəkarın yaradıcılığında Şərqi-Qərbi sintezinin mükəmməl nümunəsi xor, orqan, arfa və zərb alətləri üçün "Gottes ist der Orient" əsəridir. Əsərin iki dildə səslənməsi özünəməxsus mənə kəsb edərək, Şərqi-Qərbi sintezinin göstəricisinə çevrilir.

F. Əlizadənin yaradıcılığında Şərqi-Qərbi sintezi çox dinamik şəkildə təzahür edir. Nəzərə çatdırılmışdır ki, Firəngiz Əlizadənin bütün əsərlərində Şərqi təfəkkürü müasir üsullarla sintez olunmuşdur. Yaradıcılığında Şərqi və Qərbi musiqi dünyasını birləşdirən F. Əlizadə tembr rəngarəngliyi yaradaraq Azərbaycan musiqisini yeni səslənilərə təqdim edir.

Açar sözlər: Firəngiz Əlizadə, Şərqi-Qərbi sintezi, muğam, tembr, müasir musiqi.

"Qərb olmadan Şərqi, Şərqi olmadan Qərb mövcud deyildir. Onlardan biri digərinə özünü dərk etməyə dəstək verir" - rus sovet musiqişunası Valentina Konenin bu aforizmi müasir yaşadığımız gerçeklikdə daha aktual əhəmiyyət kəsb edir. Azərbaycanın hazırda dünyada gedən mədəni proseslərdə layiqincə təmsil olunması, son illər milli mədəniyyətimizin dünyada təbliğ-i istiqamətində aparılan siyaset, ümumdünya mədəni proseslərinə uğurlu integrasiya olunması bunu təsdiqləyir. Bu gün görkəmli Azərbaycan bəstəkarı, xalq

artisti, YUNESKO-nun "Sülh artisti" fəxri adına layiq görünlən Firəngiz Əlizadənin müasir Azərbaycan musiqi mədəniyyətinin dünya miqyasında ən tanınmış simalarından biri olan sənət xadiminin çoxşaxəli yaradıcılığı musiqidə Şərqi və Qərbi sintezinə canlı nümunədir. Firəngiz Əlizadə violonçel və hazırlanmış royal üçün "Habilşayağı" (1979), simli kvartet, zərb alətləri və sintezator üçün "Muğamsayağı" (1993), ud və kamerası ansamblı üçün "İlgim" ("İpək yolu" silsiləsindən; 1998), "Aşk havası" ("İpək yolu"

silsiləsindən; 1998), "Gottes ist der Orient" (xor, orqan, arfa və zərb alətləri üçün kantata; 2000), violonçel və simfonik orkestr üçün "Mərsiyə" (2002), xanəndə, flamenko ifaçısı və ansambl üçün "Mugflagamenco" (2011), solo bariton, xor və simfonik orkestr üçün "Nəsimi-Passion" (2017) kimi əsərlərində Şərq-Qərb sintezinə orijinal bir tərzdə nail olmuşdur.

İlk növbədə onu qeyd etməliyik ki, Şərq və Qərb musiqi mədəniyyətinin arasında müəyyən fərqli və oxşar xüsusiyyətlər mövcud olsa da, onlar heç vaxt bir-birindən tədric olunmamışdır. Azərbaycan musiqisində Şərq-Qərb sintezi ilk dəfə Üzeyir Hacıbəyli tərəfindən həyata keçirilmişdir. Ümumiyyətdə Azərbaycan musiqisi Şərq və Qərb musiqisinin sintez edilmiş bir modelidir. Qara Qarayev, Fikrət Əmirov və bir çox bəstəkarların əsərlərinin timsalında Şərq və Qərb musiqisinin uğurlu sintezinin nümunəsini müşahidə etmək mümkündür. 2016-cı ildə dünya şöhrəti bəstəkar Qara Qarayevin 100 illik yubileyi münasibətilə Ankara Qazi Universitetində keçirilən tədbirdə Firəngiz Əlizadə öz müəlliminin musiqisindən bəhs edərkən belə demişdir: "Qarayevin doğru bildiyi yol Azərbaycan musiqisi ənənələri ilə Qərb musiqisinin nailiyyətlərini üzvi surətdə birləşdirmək, sintezini yaratmaq idi. Və o, yaradıcılığında bu yolu tutdu". [14].

Firəngiz Əlizadə öz musiqisində müəllimindən əzx etdiyi bu prinsipləri yaradıcı şəkildə davam etdirmişdir. Firəngiz Əlizadənin yaradıcılığının ilk onilliyinin yekunu olan "Habilsayağı" əsəri Şərq-Qərb sintezinin bariz nümunəsidir. "Habilsayağı"nın Sankt-Peterburg şəhərində olan premyerasında violonçel partiyasının ilk ifaçısı İvan Monijetti olmuşdur. Bu əsər məşhur kamança ifaçısı Habil Əliyevin ifası ilə yaxından maraqlanan İvan Monijettinin təşəbbüsü ilə yazılmışdır.

Şərq-Qərb sintezinin dolğun həllini tapdıgı əsərdə bəstəkar muğam dəstgahının bir sıra xüsusiyyətlərini tətbiq etmişdir. Onu da qeyd etməliyik ki, əsər violonçel ifaçısı İvan Monijetti həsr edilmişdir. Çünkü Habil Əliyevin çalğısına valeh olan violonçel ifaçısı onun kimi çalmaq arzusunda idi və bu məhz Firəngiz Əlizadənin bəstələdiyi əsərdə öz təcəssümünü tapmışdır. Muğam bir növ bu əsərdə bəstəkarın fantaziyası ilə zənginləşmişdir və ilk növbədə isə virtuoz kamança ifaçısının çalğı üslubunun ruhu saxlanılmışdır. Bəstəkar Şərq-Qərb sintezinə eyni zamanda müasir avangard musiqinin çalğı üsullarını əlavə etməklə, çox orijinal bir kompozisiya ərsəyə gətirmiştir.

"Habilsayağı" kompozisiyasının klavirində müəllif tərəfində göstərilən qeydlər (həm violonçel, həm də piano partiyasında) maraq doğurur. Buradakı çalğı üsullarında da Şərq-Qərb sintezi özünü bürüzə verir. Simlərə baş hissəsi rezinli çubuqla vurmaq, onunla tremolo çalmaq, pianoya çubuqlar qoymaq və s. klavirdə qeyd edilir. Ümumiyyətlə, XX əsrin ikinci yarısında Avropa musiqisi üçün belə üsullar səciyyəvidir. Bu həm də şərq musiqisində mizrablı simli alətlərdə bir sıra çalğı üsulları ilə assosiasiya doğurur. Bəstəkar ifa zamanı royaldan (klavirdə bu piano kimi qeyd edilmişdir) qeyri-müəyyən ucalığa malik zərb aləti kimi istifadə olunmasını nəzərdə tutmuşdur. Yəni, bu

alətin üzərində nağarada olduğu kimi ritm çalınır. Violonçeldə səsin birbaşa alınması isə instrumental muğam ifaçılığında geniş yayılmış "lal barmaq" üsulu ilə assosiasiya yaradır. ("Habilsayağı" əsərindəki bu çalğı üsulları haqqında musiqişunas, professor İmruz Əfəndiyevanın 2009-cu ildə 18-20 mart tarixlərində Bakıda keçirilən "Muğam aləmi" Beynəlxalq Elmi Simpoziumundakı "Muğam və bəstəkarlıq yaradıcılığı" (Firəngiz Əlizadənin əsərləri üzrə) elmi məruzəsində çox ətraflı məlumat verilmişdir. [6; 122]

Bəstəkar violonçeli milli musiqi alətimiz kamança ilə uyğunlaşdırmaqla yanaşı, royalda həm zərb alətlərini təqlid edir, həm də müəyyən məqamda tar tembri ilə yaxınlıq yaratmağa cəhd edir. Royalın simləri üzərində şübhə muncuqların bəzəyinin qoyulması nəticəsində maraqlı effekt alınır.

Firəngiz Əlizadənin "Habilsayağı" kompozisiyasında milli təfəkkür müasir musiqinin ifadə vasitələri ilə üzvi surətdə qovuşur. Ən maraqlı cəhət isə bundan ibarətdir ki, muğamlı genetik əlaqəni qırmadan, yəni "Çahargah" muğamının intonasiya kökləri saxlanılmaqla müasir texniki üsullar tətbiq edilir. Musiqişunas, professor İmruz Əfəndiyeva Firəngiz Əlizadənin "Habilsayağı" kompozisiyasında Şərq-Qərb sintezini belə səciyyələndirir: "Firəngiz Əlizadə sanki zaman və məkan hüdudlarını aşaraq, özü üçün ən doğma olan Şərq dünyasını müasir mövqeyində seyr edərək, muğam sənətini sərrast şəkildə təqdim edir. Bu sahədə sabab göstərmək, yeniliyi nümayiş etdirmək - ümumiyyətlə, yazılın illerdə gənc bəstəkar üçün sanki böyük bir musiqi məsaфəsini öz daxili aləmində cəmləşdirmək idi. Heç kimi təqlid etməyərək, bu əsərdə F. Əlizadə özünün yaradıcılıq prinsiplərini müəyyənləşdirir". [6; 123].

Artıq "Habilsayağı" kompozisiyası ilə F. Əlizadənin yaradıcılığında Şərq-Qərb sintezinin təməli qoyulur. Bəstəkarla aparılan müsahibələrdən birində müxbir bu əsəri "meditativ incəsənət qanunları üzrə qurulmuş müasir musiqinin parlaq nümunəsi" kimi səciyyələndirirək, F. Əlizadə ona maraqlı bir cavab verir: "Bəstəkar sabah yazacağı əsərdə Şərq və Qərb sintezini həyata keçirəcəyini düşünür. Burada hamı təklikdə mübarizə apararaq, yalnız özünə bəlli olan çətinlikləri dəf edir". [15].

"Habilsayağı" dönyanın ən tanınmış violonçel ifaçıları - Yo-Yo Ma, Julius Berger, David Qerinqas, Maya Beyzer, Elizabeth Vilson, Raymond Korrupun ifasında səslənərək dünya şöhrəti qazanmışdır. Məhz "Habilsayağı" əsəri ilə Firəngiz Əlizadə müasir musiqinin inkişafında özünəməxsus üslubunu və dəst-xəttini təsdiqləmiş oldu.

Qeyd edək ki, 2009-cu ilin baharında İsvəçrənin Verbier şəhərində keçirilən festivalda F. Əlizadənin "Habilsayağı" əsəri ilk dəfə skripka versiyasında məşhur skripka ifaçısı Dmitri Sitkovetskinin ifasında səslənmişdir. Ümumiyyətlə, F. Əlizadə "Habilsayağı"nı bəstələyərək Avropa alətini Azərbaycan aləti olan kamança kimi səsləndirməyi düşünmüştür. Əsərin skripkada səsləndirilməsi isə onun füsunkarlığını daha da artırmışdır.

Firəngiz Əlizadənin "Habilsayağı" kompozisiyasında Şərqi-Qərb sintezi özünü daha çox şərqiñ üstünlüyündə göstərir. Bu da təbiidir. Çünkü əsər kamança ifasının çalğı üslubuna əsaslanır. Eyni zamanda hər hansı bir sintezdə həmisi tərəflərdən biri digərini özünə tabe etdirir. Burada Şərqiñ musiqi təfəkkürü - kanon və improvizasiya eyni vaxtda uzlaşdırılır. "Habilsayağı" əsərinə xarici musiqicilərin baxışları da böyük maraq təşkil edir. Julius Berger "Habilsayağı" əsərində sintezi bələ səciyyələndirir: "Bu muğamın gah sərbəst, gah düşüncəli, gah da ehtiraslı, bədahətən yaranan dramatik rəcətəsiyalı, Avropaya Yaxın Şərqdən ərəb udu vasitəsilə keçmiş lütnya improvizasiyası və Baxın improvizasiyalı, prelüdvari üslubu arasında nəzərə çarpan qohumluq əlaqələrində özünü göstərir". [10; c.3-9].

Bəstəkar Firəngiz Əlizadənin yaradıcılığında Şərqi-Qərb sintezinin digər istiqamətini milli musiqi alətləri ilə Avropa alətlərinin birlikdə səsləndirilməsi təşkil edir. Üd və kamera orkestri üçün "İlgim", "Dərvish" (septet üçün), Avropa, Asiya və Qafqaz musiqi alətlərindən ibarət "Atlas" orkestri üçün İ. Nəsiminin sözlərinə "Zikr", kontrabas, hind zərb aləti tabla və simli kamerası orkestri üçün "Dəyişmə", hazırlanmış fortepiano (solo), beş azərbaycan xalq çalğı aləti və kamerası orkestri üçün "Impromptu-Crossings" əsəri bu qəbildəndir. Təbiidir ki, bir məqalə çərçivəsində bütün bu əsərləri işıqlandırmaq qeyri-mümkin olduğu üçün onların bəzisinin üzərində dayanmaq istərdik. İlk önce onu qeyd etməliyik ki, bütün sadalanan əsərlərdə bəstəkar öz etirafına görə, daha çox Avropa alətlərinin "şərqləşdirilməsinin" tərəfdarıdır. Bu ənənə artıq "Habilsayağı" əsərindən başlanmışdır. Firəngiz Əlizadənin "Zikr" əsərində 27 musiqicinin yarısı milli, yarısı Avropa alətlərində ifa edir. Bələ eksperimentlərə müraciət edən bəstəkar bütün alətlərin səs imkanlarından lazımı səviyyədə istifadə etməyə çalışır. Bununla yanaşı, Avropa alətlərinin səslənməsini milli alətlərə yaxınlaşdırmağa cəhd göstərir.

Şərqi-Qərb sintezinin bariz nümunələrindən biri F. Əlizadənin "Dərvish" əsəridir. 2009-cu ildə Almaniyada "Schleswig Holstein" musiqi festivalında səslənən bu əsər "İpək yolu" layihəsinin ən gözəl əsəri hesab edilmişdir. Dahi şair Nəsiminin "Mən ki, dərvishəm" qəzəlinin sözlərindən yaranan bu əsərdə xanəndə, Avropa simli alətlər üçlüyü - violin, viola, violonçel və üç milli musiqi aləti - tütək (ney), qanun və qoşa nağara iştirak edir. Xanəndənin partiyası görkəmli ifaçı, Azərbaycan muğamına gətirdiyi bir sıra yeniliklərə tanınan Alim Qasımovə həvalə edilmişdir. Nəsiminin sufi poeziyası Alim Qasımovun yaradıcılığındaki sufi fəlsəfəsinin bir sıra xüsusiyyətləri ilə üzvi surətdə uzlaşdırılır.

F. Əlizadə əvvəlcə vokal partiyani sprechstimme kimi düşünən də, sonra Alim Qasımovun ifasını bu əsərə daxil etdikdən sonra fikrindən daşınır. Hər ifası ilə tam bir muğam səhnəsi yaratmağa qadir olan bu xanəndə öz ifasında muğam sənətinin ümumşərəq prinsiplərini cəmləşdirmişdir. Alim Qasımovun "Dərvish" kompozisiyasındaki ifasında sanki səhnədə improvizasi-

siya baş verir. Burada Avropa və milli alətlərin yeni yozumu obrazı açmaqla dəstək verir. Əsər görkəmli violonçel ifaçısı Yo-Yo Manın sıfarişi ilə "İpək yolu" layihəsinə aid olduğu üçün burada solo alət kimi violonçel səslənir. Zərb aləti olan qoşa nağara da əsərdə mühüm funksiya daşıyır. Bu alət Nəsiminin rəməl bəhrində yazılmış qəzəlinin ritmik şəklini ifadə edir. Musiqişunas, professor Zümrüd Dadaşzadə "Dərvish" kompozisiyasında alətlərin funksiyası haqqında belə açıqlama verir: "Semantika baxımından sufi obrazları ilə bilavasite bağlı olan ney heç də az əhəmiyyət daşıymır. Cəlaləddin Rumiə görə neyin ahəngi insanın Allaha qovuşmaq istəyini ifadə edir. Beləliklə, bu septetin əsas iştirakçıları - violonçel, ney, qoşa nağaradır, qalan alətlər isə sərf fon funksiyası daşıyır". [10; s.3-9].

Onu da qeyd etməliyik ki, "Dərvish" əsərinin ifasında Alim Qasımovla yanaşı, qanun ifaçısı Tərəna Əliyeva və nəfəs alətləri ifaçısı İlham Nəcəfov da çıxış etmişdir.

Şərqi-Qərb sintezinin Firəngiz Əlizadənin yaradıcılığında ən orijinal nümunələrindən biri de "Mugflagamenko" kompozisiyasıdır. Muğam və flamenkonu özündə birləşdirən bu kompozisiya ilk dəfə 2011-ci ildə Amsterdamda dirijor Ed Spanyardın rəhbərliyi altında "Nieuw Ensemble" kamerası orkestrinin ifasında səslənmişdir. F. Əlizadə bu əsəri Amsterdamda keçirilən "Flamenco Biennale" III Beynəlxalq Flamenko Musiqi Festivalının təşkilat komitəsinin təklifi ilə bəstələmişdir. Əsərin ilk ifasında solistlər - xanəndə Zabit Nəbızadə, tarzən Eləşger Məmmədov, məşhur flamenko ifaçısı Karlos Moreno Deniya Artur Raman çıxış etmişlər. "Mugflagamenko" kompozisiyası F. Əlizadənin Şərqi-Qərb sintezində yeni axtarışları və tapıntılarını özündə əks etdirir. Maraqlı cəhət odur ki, bu əsərdə bəstəkar dəqiq yazılmış musiqi ilə yanaşı, ayrı-ayrı orkestr qrupları və solo alətlər tərəfindən ifa edilən improvizə xarakterli episodları da partituraya daxil etmişdir. Azərbaycan muğamı və ispan flamenkosunun ritmik baxımdan sərbəstliyi nəzərə alınaraq, bəstəkar hər iki vokal ifaçının sololarını partituraya daxil etmir.

Firəngiz Əlizadə flamenko ve muğam arasında çox qəribə bir intonasıya uyğunluğu, intonasıya həmahəngliyi yaratmağa nail olmuşdur. Məlum olduğu kimi, flamenko - cənubi ispan xalq musiqisinin bir növü olub, mənşəcə Mavritaniya musiqisi ilə bağlıdır. Bu oxuma tərzinin bir sıra xüsusiyyətləri vardır. Əksər üslublarda parlaq dramatik xarakter, ənənəvi melodik parçalara istinad etməklə, melodik improvizə, mikrointervallardan (yəni yarımtondan kiçik) istifadə edilməsi müşahidə edilir. Flamenko üslubunda çox vaxt vokal partiyada müntəzəm ritm olmur. Melodiya seksta diapazonunu əhatə edərək, aramlı yaxın pillələr üzrə hərəkət edir. Bu kiçik diapazonda müğənni melodik baxımdan zənginliyi əldə etmək üçün melizmlər, dinamik çalarlar, mikrointervalları tətbiq edir. Bu xüsusiyyətlərə nəzər saldıqda muğam melodikası ilə bir sıra oxşar məqamları müşahidə edirik. Flamenkonun lad əsasını təşkil edən frigik lad Azərbaycan musiqisində şur məqamının səsdüzümünə yaxındır. Flamenkoda bəzən qaraçı qamması ("ərəb qamması") tətbiq edilir. İki artırılmış

sekundalı lad (iki dəfə harmonikləşmiş) bu ladın səsdüzümündə Çahargah məqamı ilə yaxınlıq müşahidə edilir. Çahargah məqamı "Mugflagamenko" əsərinin əsasını təşkil edir.

Əsərin orkestr üslubu Firəngiz Əlizadənin bütün əsərlərində olduğu kimi zəngin və rəngarəngdir. Bu əsərində də iki dünyani - Qərb və Şərqi görüşdürən F.Əlizadə yeni tembr tapıntıları edir.

"Mugflagamenko" kompozisiyasında Əliağa Vahidin "Ey gül, sənə qəlbimdə məhəbbət yenə vardır" qəzeli istifadə edilmişdir. Qəzəl Azərbaycan və ispan dillərində səslənir.

Firəngiz Əlizadənin yaradıcılığında Şərq-Qərb sintezini onun maraqlı bir sitatı tam surətdə təsdiqləyir. Bəstəkarın əsl müsiqici və peşəkar müsiqisünas qələminin məhsulu olan "Muğam sənəti dünya müsiqisi kontekstində" adlı dəyərli və zəngin məqaləsi bu sözlərə başlanır. "Dinamik şəkildə qloballaşan dünyamızın ən əlamətdar meyllərindən biri şübhəsiz, "Şərq-Qərb" problemlərinin yenidən üzə çıxmasıdır. ... Tarix boyu bu mədəniyyətlərdən hər birinin öz bədii sistemi təşəkkül tapmış olsa da, XXI əsrə onların bəşər mənəviyyatına qoşulması bir zərurətə çevrilmişdi. ... Axı, Qərbə Şərqi mövqelərinin qütbələşməsinin arasındakı etimadsızlığın və ehtiyatlı davranışlarının nəhayət ki, bir alternativi mövcuddur - mədəniyyətin dialoqu!" [3; s.321].

Qədim muğam sənəti ilə müasir bəstəkar yazı dəstxəttinin kəsişdiyi əsərlərdən biri də F.Əlizadənin "Muğamsayağı" simli kvartetidir (1993). Fəlsəfi məna daşıyan bu əsər violonçel solosu ilə başlayıb, həmin intonasiya ilə tamamlanır. Əsərdə muğam sitatları yoxdur, sadəcə moduslar vardır və üç hissəli kompozisiya Şur və Çahargahın modusları üzərində qurulmuşdur. Simli kvartet üçün bəstələnsə də, burada muğam üçlüyünün aletlərinə xas olan ahənglər eşidilir. Müəllifin "Muğam sənəti dünya müsiqisi kontekstində" məqaləsində qeyd etdiyi kimi, "havacat, yəni modulad muğam dəstgahına nisbətən daha tutumlu, çoxmənalı məfhumdur - kosmosa yayılmış əbədi, zaman xaricində olan bir substansiyadır, məhdudiyyət bilməyən ideyadır" mülahizəsi simli kvartet üçün "Muğamsayağı"da öz təsdiqini tapır. [3; s.321].

Nəzərə çatdırıq ki, 2017-ci ildə Parisdə böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü münasibətlə keçirilən tədbirdə F.Əlizadənin "Dəriş" və "Muğamsayağı" əsərlərinin müsiqisi əsasında balet tamaşası nümayiş etdirilmişdir. Şərq və Qərb müsiqinin sintezindən ibarət bu baletdə Nəsiminin sirlə aləmi eks olunmuşdur.

Bəstəkarın Nəsimiyə həsr olunmuş möhtəşəm əsəri "Nəsimi-Passion" oratoriyası, onun vokal-xoreoqrafik tamaşası Şərq-Qərb sintezinin digər bir nümunəsidir. F.Əlizadə hələ 2017-ci ildə yaranıb ərsəyə gələn "Nəsimi-Passion" əsərində müasirliklə Şərqi fərqli bir təfəkkür tərzi olan orta əsrlərin sufı fəlsəfəsini yanaşı işləmişdir. Dünya müsiqisi tarixində zəngin ənənələri olan passion janrı F.Əlizadənin yaradıcılığında milli-mədəni özünəməxsusluğunu ilə seçilən bir janr əhəmiyyəti kəsb edir. Bəstəkarın bu əsərində Şərq-

Qərb sintezi "mədəniyyətlərin dialoqu" ideyası altında həyata keçirilir. Beləliklə, eyni zamanda passion janrı milli məzmunla dolğunlaşır. Azərbaycan dilində səsləndirilən bu passionda böyük şairin iztirabları təsvir olunmaqla yanaşı, Şərqi özünəməxsus təfəkkür tərzi olan orta əsr sufi fəlsəfəsi canlandırılır. "Nəsimi-Passion"un ifasındaki möhtəşəm orkestr və xorun səslənməsi, milli alətlərdən ibarət qeyri-ənənəvi ansamblın - ney, tütək, qanun və nağaranın çıxış etməsi də böyük maraq doğurur. Qeyd etməliyik ki, bu simli müsiqi alətləri sufi məclislərində istifadə olunaraq, özünəməxsus tembr ahənginə malikdir. Ümumiyyətlə XX əsrin müsiqisində bəstəkarların yaradıcılığında tembr axtarışlarına maraqlı çox güclənmişdir. Simfonik orkestrə daxil olan alətlərin yeni tərzdə şəhəri, ekzotik və milli müsiqi alətlərinin, orkestrə daxil edilməsi səciyyəvi bir hal almışdır.

F.Əlizadənin yaradıcılığında Şərq-Qərb sintezi sırf vokal ifa üçün nəzərdə tutulan bir sıra əsərlərində də özünü göstərir. 2001-ci ildə Almanyanın Bonn şəhərində ilk dəfə ifa olunan "Bayatılar" vokal kvarteti kişilərdən ibarət "Hilliard" ansamblı üçün nəzərdə tutulmuşdur. Bu əsər müşayiətsiz ifa edilir və onun poetik mətni Azərbaycan dilindədir. Bəstəkar şifahi xalq poeziyasının geniş yayılmış nümunələrindən biri olan bayatılara tam fərqli, yeni rakursda yanaşmışdır. F.Əlizadə "Bayatıları" müasir yozumda canlandırır. "Bayatılar" üç hissəli silsilə şəklindədir və üç xordan ibarətdir. Birinci miniatür "Xoş bahar gəldi", ikinci miniatür "Uca dağları başında qarlar əridi" və nəhayət, üçüncü miniatür "Qızıl Lalələr, şəhələ bəzəndi" obraz-emosional məzmun baxımından bir-birini davam etdirir. Hər üç miniatür baharin tərənnümü ilə bağlıdır. Məlum olduğu kimi, ümumiyyətlə, Şərq poeziyası üçün baharin tərənnümü çox səciyyəvidir. Klassik Şərq ədəbiyyatında baharı təsvir edən şeirlər hətta "bahariyyə" adını almışdır. Ozan-aşiq yaradıcılığında da bahariyyələr geniş yer tutur. "Bayatılar"ın obraz məzmunu bilavasitə Şərq aləmi ilə bağlı olub, F.Əlizadənin yaradıcılığında Şərq şeirindəki mənəvi bağlılığı təcəssüm etdirir. Əsərin müsiqi dili bilavasitə müasir yazı texnikasından qaynaqlanır. Eyni zamanda burada milli müsiqinin məqam xüsusiyyətləri ilə bağlı Şərq-Qərb sintezində özünü bürüzə verir. Xalq müsiqisine xas olan improvisasiya üslubu, vokal-instrumental muğam ifasından irəli gələn səsaltı polifoniya xüsusiyyətləri və digər cəhətlər müasir müsiqi texnikasının mürəkkəbliyi ilə sintezdə verilir.

Xalq ifaçılığında adətən bayati söyləmək qadın ifaçılarına şamil edilir. F.Əlizadə isə bu "Bayatılar" vokal kvartetini kişilərin ifası üçün nəzərdə tutmuşdur. Qeyd edək ki, bayatını əsasən folklorşunaslar şeir kimi təqdim edirlər. Filoloq Ləman Vaqifqızı öz məqalələrində birində göstərir ki, klassik ənənədə bayati mətni şeir kimi deyilmir, mahni kimi oxunur. Qarabağ bölgəsinin söyləyicilərinin bayatıları avazla söyləməsi də tədqiqatçı tərəfindən xüsusi şəxslə vurğulanır. Folklor tədqiqatçısı Ləman Vaqifqızı çox maraqlı bir faktı da şərh edir ki, "qarabağlılar arasında bayati deyən kişi söyləyicilərlə də az rastlaşmadıq. Düzdür, onların repertuarı qadın söyləyicilərlə müqayisədə bir qədər

kasibdir, amma bu hal digər bölgələrimizə nisbətən Qarabağ sakinləri arasında daha geniş yayılıb". [16].

Çox maraqlı informasiya-bayatı söyləyiciləri sırasında kişi ifaçılarının olması F.Əlizadənin "Bayatılar" silsiləsinin kişi vokal kvarteti üçün bəstələməsinin folkloranın qaynaqlandığını bir daha təsdiqləyir. Bəstəkar musiqimizin və poeziyamızın arxaik qatlarına nüfuz edərək, orijinal bir əsər yaradıb ərsəyə gətirmişdir. O, Azərbaycan folklorunda uzun bir inkişaf yolu keçən və qədim azərbaycanlıların soy-kökündə əhəmiyyətli rol oynamış bir qəbilənin, elin adı ilə bağlı olan bayatını müasir musiqinin ifadə vasitələri ilə qərb aləmində təbliğ etmiş, özünəməxsus Şərq-Qərb sintezini yaratmışdır.

Firəngiz Əlizadənin yaradıcılığında Şərq-Qərb sintezinin bariz nümunəsi olan xor, orqan, arfa və zərb alətləri üçün "Gottes ist der Orient" əsəridir. Əsər ilk dəfə 2000-ci ildə Almaniyadan Köln şəhərində ifa edilmişdir. "Gottes ist der Orient" əsərinin poetik mətninin əsasına alman dramaturqu Johann Wolfhanq Hötenin "Şərq-Qərb divani" və Azərbaycan şairleri Nizami Gəncəvi, Xaqani, Şah İsmayıllı Xətai və Mirzə Şəfi Vazehin şeirləri qoyulmuşdur. "Gottes ist der Orient" əsəri 2013-cü ildə Amerika Birleşmiş Ştatlarının Nyu-York şəhərində ifa olunmuşdur. Kantata Hötenin "Əsas odur ki, biz bu dünyaya yaşamaq üçün gəlmışik" və Nizaminin "Göydə nə qədər ulduz olmasına baxmayaraq, tək bir günəş bizim yolumuzu işıqlandırır" fikrini özündə təcəssüm etdirir. Əsər Azərbaycan və alman dilində bəstələnmişdir. Kantatanın birinci hissəsində Xaqani Şirvanının, ikinci hissəsində Şah İsmayıllı Xətainin, üçüncü hissəsində Mirzə Şəfi Vazehin, dördüncü hissəsində Nizami Gəncəvinin şeirləri istifadə edilmişdir. Məlum olduğu kimi, Şərq poeziyasına və Şərq dilinə gözəl bələd olan Höte Şərq və Qərbin mənəviyyat yaxınlığını öz divanında eks etdirə bilmişdir. Əsərin bir çox məziyyətlərindən bəhs etmək olar. Lakin burada diqqətçəkən əsas məqam xorun səslənməsidir. Çünkü nüfuzlu Nyu-York informasiya nəşrlərində birində deyildiyi kimi, "bu kantata 3 xor musiqisinin səslənməsi haqqında mövcud olan baxışları dəyişə bilər. [11; s.183-186].

Əsərin iki dildə səslənməsi özünəməxsus mənə kəsb edərək, Şərq-Qərb sintezinin göstəricisine çevirilir. Xor ahəngi və poetik mətnin gözəlliyyinin üzvi vəhdəti fəlsəfi düşüncələrin açılmasına dəstək olur. "Gottes ist der Orient" Hötenin "Şərq-Qərb divani"nın "Müğənninin kitabı" silsiləsinin "Tilsim" şeirinin ilk

misrası ("Allah Şərqdən gəlib") ilə adlandırılmışdır. Son sözər isə Nizami Gəncəvinin "Leyli və Məcnun" poemasından götürülmüşdür. Burada Höte və Nizaminin poeziyası arasındaki "gözə görünməyən" bağlılığı qeyd etməliyik. Hər iki şairin fəlsəfəsi, insan obrazı, tanrıların səciyyəsi, məhbəbətin və həyatın tərənnümü eyni dəstxətə verilir. F.Əlizadə Hötenin poeziyası ilə yanaşı, Şərqi müxtəlif dövrlərdə yaşmış şairlərinin poeziyasını bir yerə toplamış, onlar arasında bağlılıq yaratmışdır. Xaqani Şirvanının rübaisi, Şah İsmayıllı Xətainin "Bahariyyə"si, Mirzə Şəfi Vazehin "Məhbəbət tərənləri"nin iki bəndinin bir-birini əvəzləməsi, onların birinin digərini tamamlaması, bir-birini əlavə etməsi və nəhayət sonda Nizami Gəncəvinin misralarının əsərə yekun vurması - bütün bunlar F.Əlizadə təfəkkürünün, ona xas olan yüksək intellektuallığın bəhrəsidir. Bu əsər barədə musiqişunas R. Məmmədovun fikirlərini nəzərə çatdırmaq istərdik: "Bəstəkar əvvəller Azərbaycan musiqisinə xas olmayan üslub təbəqələrini ilk dəfə olaraq muğam epizodlarının melodik inkişafını ornamentasiya, poliritmiya ilə zənginləşdirir və bəzən isə lad yönəlmələrinə üstünlük verir." [13].

F.Əlizadənin yaradıcılığında Şərq-Qərb sintezi çox dinamik şəkildə təzahür edir. Bu Şərq-Qərb sintezi bəstəkarın yaradıcılığını daha da dərinləşdirir. Kantatada Hötenin poeziyasına müraciət edilməsi bunu bir daha təsdiqləyir. Çünkü Hötenin "Şərq-Qərb divani" nəinki onun yaradıcılığında, eyni zamanda bütün yeni Avropa ədəbiyyatında mühüm məqam idi. Höte bu əsəri yazmaqla XIX əsrin başlanğıcında öz yaradıcılığının timsalında Şərqi ədəbi ərsəsinin Qərb üçün əhəmiyyətini göstərməyə cəhd etmişdir. Bütün bunları göstərməkdə şairin əsas məqsədi və məramı isə Qərblə Şərq aləmlərini birləşdirmək idi.

Höte və bir sıra Şərq şairlərinin şeirlərinə bəstələnmiş "Gottes ist der Orient" kantatası XXI əsrin astanasında yaranıb ərsəyə gələrək F.Əlizadənin yaradıcılığında qırmızı xətlə keçən Şərq-Qərb sintezini tam mənasında təsdiqləmiş oldu.

Geniş yaradıcılıq diapazonuna malik olan Firəngiz Əlizadənin bütün əsərlərində Şərq təfəkkürü müasir üsullarla sintez olunmuşdur. Bəstəkarın ümumbaşəri mövzulara həsr olunmuş əsərləri dönyanın bir çox diniñici auditoriyalarını fəth etmişdir. F.Əlizadənin musiqisi əsasında səhnələşdirilərək dönyanın müxtəlif səhnələrində tamaşaşa qoyulan baletləri də onun yaradıcılığında Şərq-Qərb sintezinə bariz nümunədir.

ƏDƏBİYYAT

- Aslanova F. Firəngiz Əlizadənin "Bayatılar" kompozisiyası. //Mədəniyyət.az. 2019. № 2. 672246 pdf.
- Aslanova F. Firəngiz Əlizadənin "Muglagamenko" kompozisiyasında müğam və flamenco xüsusiyyətlərinin sintezi. // "Konservatoriya". 2017. № 3, S. 54-58
- Azərbaycan musiqi tarixi. V cild. Bakı: Elm, 2020. S. 319-364.
- Babayeva H. Firəngiz Əlizadə. - Bakı: Şərq-Qərb, 2018. 31 s.
- Dadaşzadə Z. Azərbaycan simfoniyasında milli model axtarışları. - "Muğam aləmi" Beynəlxalq Elmi Simpoziumun materialları. Bakı: Şərq-Qərb, 2009. S.101-105.
- Əfəndiyeva İ. Muğam və bəstəkarlıq yaradıcılığı (Firəngiz Əlizadənin əsərləri üzrə). "Muğam aləmi" Beynəlxalq Elmi Simpoziumun materialları. Bakı: Şərq-Qərb, 2009. S.122-126.

7. Həsənova C. Firəngiz Əlizadə - Müasir Azərbaycan musiqisinin görkəmli nümayəndəsi. Respublika qəzeti, 18.09.2019. S.6
8. Abbasova R. Искусство без границ. Газета «Зеркало», 30.03.2008. С.25
9. Ализаде Ф. А. Триумфальные пересечения Востока и Запада. /Автор и составитель Х.Ордуханова. Баку: Шярг-Гарб. 2009. 476 с.
10. Ахундова-Дадашзаде З. К вопросу претворения духовной темы в творчестве современных композиторов Азербайджана. // European Journal of Arts. 2016, №3, С.3-9. DOI: <https://doi.org/10.29013/EJA-16-1-3-9>. <http://ppublishing.org/ru/journals/404/issue/501/articles/1393/>
11. Мамедова Л. Диалог культур Востока и Запада. Несколько слов о канте «Gottes ist der Orient» Франгиз Ализаде – Сб.статьи X Международной научно-практической конференции. М.: 2017, С.183-186.
12. Мамедова Л. Канта «Gottes ist der Orient» Франгиз Ализаде. Баку: АГПУ. 2018. 62 с.
13. Мамедов Р. Гибридный жанр азербайджанской музыки - мугамная опера. // Человек и культура, 2017, № 6, С. 7-16. DOI: 10.25136/2409-8744.2017.6.19231 URL: https://nbpublish.com/library_read_article.php?id=19231

Sayıtoqrafiya:

14. <https://www.trt.net.tr/azerbaycan/turk-dunyasi/2018/02/16/q-qarayev-oz-yenilikci-yaradiciligi-il-bir-sira-ilk-l-r-imza-atib-f-lizad-911892>
15. <https://rg.ru/2012/07/31/a650572.html>
<http://www.anl.az/down/meqale/xalqcebhesi/2015/iyun/445204.htm> <http://cantorinewyork>

REFERENCES

1. Aslanova F. Firangiz Alizadeh's "Bayatylar" composition. Medeniyyet.az. 2019. No. 2, 672246 pdf.
2. Aslanova F. Synthesis of the features of mugham and flamenko in the composition "Mugflagamenco" by Firangiz Alizadeh. Conservatory. 2017. No. 3, pp. 54-58
3. History of Azerbaijani music. Volume 5, Baku: Elm, 2020. pp. 319-364
4. Babayeva H. Firangiz Alizadeh. Baku: Sharg-Garb, 2018. 31 p.
5. Dadashzadeh Z. The search for national models in the Azerbaijani symphony. Materials of the International Scientific Symposium "World of Mugam". Baku: Sharg-Garb, 2009. pp. 101-105.
6. Efendiyeva I. Mugham and composer creativity (on the works of Firangiz Alizadeh). Baku: Sharg-Garb, 2009. pp. 122-126.
7. Hasanova J. Firangiz Alizadeh - an outstanding representative of contemporary Azerbaijani music. "Republic" newspaper. 18.09.2019. p. 6.
8. Abbasova R. Art without borders. "Mirror" newspaper. 30.03.2008. p.25.
9. Alizadeh F.A. Triumphant crossings of East and West. / Author and compiler Kh.Orduhanova. Baku: Sharg-Garb, 2009. 476 p.
10. Akhundova-Dadashzadeh Z. On the question of the implementation of spiritual theme in the works of contemporary Azerbaijani composers. // European Journal of Arts. 2016. No. 3, pp. 3-9. DOI: <https://doi.org/10.29013/EJA-16-1-3-9>. <http://ppublishing.org/ru/journals/404/issue/501/articles/1393/>
11. Mamedova L. Dialogue of cultures of the East and West: several words about the cantata «Gottes ist der orient» by Firangiz Alizadeh. Collection of Papers of the X International Scientific-Practical conference]. Moscow: 2017, pp. 183-186
12. Mamedova L. Cantata «Gottes ist der Orient» by Firangiz Alizadeh.. Baku: ASPU. 2018. 62 p.
13. Mamedov R. Hybrid genre of Azerbaijani music - mugham opera. // Man and culture. 2017. No. 6. pp. 7-16 DOI: 10.25136/2409-8744.2017.6.19231 URL: https://nbpublish.com/library_read_article.php?id=19231

Electronic resources:

14. <https://www.trt.net.tr/azerbaycan/turk-dunyasi/2018/02/16/q-qarayev-oz-yenilikci-yaradiciligi-il-bir-sira-ilk-l-r-imza-atib-f-lizad-911892>
15. <https://rg.ru/2012/07/31/a650572.html>
<http://www.anl.az/down/meqale/xalqcebhesi/2015/iyun/445204.htm> <http://cantorinewyork>